

[Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyaladərhləndirəndə](#) tərfindən 15. ümumi təhsil müəssisəsinə "Lego Education" robotları nə paylanılmasınla bağlıdır. Bununla əlaqədar "Lego Education" şirkətinə nədə və nə üçün xarici müəssisələr tərəfindən müəllimlər üçün təlimlər keçirilib.

Təlimlərə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 70 müəllim iştirak edib. İnformatika və fizika fənlərində müəllimlərin "Mindstorms EV3" ibtidai sinif müəllimləri isə "WeDo 2.0" model Lego robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təməl bilikləri yiyələnilər. Təlim proqramının sonunda müəllimlər "Lego Education" təlimçi sertifikatı ilə təltif olunublar.

Robo Robot dəstləri robotun "beyni" hesab olunan və proqramlaşdırıla bilən "Brick" kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Ağır və ağır konstruktor hissələrindən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gətirilib verilmə tapşırıqların yerinə yetirməsi üçün "Brick" çipini proqramlaşdırırlar. Məktəblərdə "Mindstorms EV3" əsas dərəcəni başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün "Expansion" dəstləri də paylanılır.

Robot texnologiyasından istifadə məktəbləyə nə innovasiya və yaradıcılıq gətirir, müəllimlər üçün unikal hədəflər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Ağır və ağır konstruktorlar ilə qarşılaşdırılaraq fiziki fəaliyyətə yalnız fiziki fəaliyyətə məhdudlaşdırılmamış, həm də rəqəmsal texnologiyalardan istifadə ilə nəzərdə tutulan metodlardan kənara çıxır. Bununla da ağır və ağır qorxutmaq öz seçimi üzərində düünmə imkanları da edir və həmyaşıdları ilə komanda şəklində işləyərək nəticələrini idarə etmək qabiliyyətlərini inkişaf etdirirlər.